

Dilimiz milli kimliyimiz, sərvətimizdir

Azərbaycan xalqının ana dili onun milli varlığını edən başlıca amilidir. Tarixin çətin sınaqlarından uğurla çıxan Azərbaycan xalqı müxtəlif ilərde məruz qaldığı istitələrlə, təzyiqlərə baxmayaraq, öz ruhunun təzahürü olan bu müqəddəs əmanəti, ana dilimizi nəinki qoruyub saxlamış, həm də inkişaf etdirmişdir. Ana dili millətimizin təsdiqini və milli özünüdürkini müzəyyənləşdirir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə, ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur.

Bütün fəaliyyəti boyu dilimizin inkişafının qayğısına qalan, Azərbaycan dilinin dövlət dili statusu almasında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyev "Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var", - demişdir. Xalqımızın böyük oğlu, ümummilli lideri Heydər Əliyev 1969-cu ildən, Azərbaycan Respublikasına rəhbərlik etməyə yə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni

təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsəlesi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar "vahid dil" siyaseti geniş şəkillə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibire sürgün olunurdular. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə getirməkdə aciz idilər. Çünkü bu, onların tale məsəlesi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətə bildirmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danişarkən xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi daşıyır. SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiyaya layihəsi dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Bu layihədə Azərbaycan dilinin hansı status daşımıASI məsələsi öz əksini tapmamışdı. Kommunist ideologiyasının hökmranlıq etdiyi o dövrə əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşıyır. Buna baxmayaraq, milli ruhlu ziyalılar layihəyə Azərbaycan dilinin salınmamasından narazılıqlarını bildirmişdilər. Respublikamızın rəhbəri Heydər Əliyev Konstitusiyaya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Lakin Moskvadakı rəhbərlər müxtəlif bəhanələr gətirərək bunun qarşısını alırdılar. Xalqını, millətini böyük məhəbbətlə sevən ulu öndər isə inadından əl çəkmirdi.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü dil siyasetinin nəticəsi olaraq keçən əsrin 70-ci illərində respublikamızda ana dilinin müxtəlif istiqamətlərdən araştırılması ilə bağlı bir sıra dəyərli elmi tədqiqat işləri aparıldı. 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördüncü dördüncü "Müasir Azərbaycan dili" dərsliyi Dövlət mükafatına layiq görüldü. Ulu öndər Heydər Əliyevin ana dilinə sonsuz sevgi və qayğısının təzahürü olan bu cəsarətli addımı özümüzdə rəğbətlə qarşılandı. Ulu öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin ovaxtı rəhbəri L.İ.Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini, birdəfəlik həll etdi. 1978-ci il 2 aprel tarixində IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR-in Konstitusiyaya layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş sessiyasında məruze ilə çıxış edən ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə yeni redaksiyada verildi: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 21 aprel 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini meharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olundu. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrə Ulu Öndər deyirdi: "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir".

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra da ana dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi,

elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi manəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikaya rəhbərlik etdiyi müddədə də Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin yaxşılaşdırılması istiqamətində bir sıra sərəncamlara imza atdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına "Dövlət dil" adlanan 21-ci maddə daxil edildi. Ulu Öndər ana dilimizin tarixi keçmiş ilə ya-naşı, mövcud durumunu və problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilib. Prezident Heydər Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmin il avqustun 9-

baycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldıqını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siya-

da imzaladığı "Azərbaycan Əlifbası ve Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" fərمانlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Avqustun 9-da imzalanan Fərman əsasında hər il ölkəmizdə avqust ayının 1-i Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd edilir. 2003-cü il yanvarın 2-də isə Prezident Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Bu gün Ümummilli Liderin siyasi xətti Prezident cənab İlham Əliyev tərəfindən inamlı davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrərin həyata keçirilməsi haqqında" Sərəncamına əsasən, hər il latin qrafikali Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilinde nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli-mənəvi varlığımızın güzgüsi olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tərxi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik sahəsində araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatlarının inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsi və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 17 iyul tarixli Sərəncamı Azə-

si-hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitoring Mərkəzi yaradılıb. Prezident cənab İlham Əliyev dilimizə hər zaman yüksək qiymət vermişdir: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir dəha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorunmalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik".

Bu gün ulu öndərin ali ideallarının gerçəkləşməsində Prezident cənab İlham Əliyevlə birgə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizin qorunması istiqamətində ardıcıl səyləri də Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətin təzahürüdür. Xalqına və dövlətinə qəlbən bağlı olan Mehriban xanım Əliyeva həyatının mənasını nəcib və xeyirxah işlərde axtaran parlaq şəxsiyyət olaraq xalqının zəngin milli-mənəvi irsinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması naminə əzmlə çalışır. Birinci vitse-prezidentin bu istiqamətdə uğurlu fəaliyyəti dilimiz ki mi saf və nəcib milli-mənəvi dəyərlərin qorunub saxlanması, ictimai şuruda möhkəmlənməsi, özüne güclü dayaqlar tapması ilə ya-naşı, dünya miqyasında təbliğinə yönəlib.

Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairesinə malikdir.

Bütün bu deyilənlər müstəqil Azərbaycanda ana dilinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstəriləyini təsdiqləyir.

Bəxtiyar NƏBİYEV,
Yap Yasamal rayon təşkilatının
sədri.